



## O daxmada o qız ilə...

İntihara sürüklənən gecənin  
saçlarında haray çəkir ağrılar,  
dizlərində mürgü vurur son  
yaşamaq arzusu,  
bulud yüklü kipriklərə  
acı verir yuxusuzluq yanğısı.  
Əllərinə damcılayan nalədə  
bir "bəlkə" işartisi,  
bir inam közərtisi...  
Alışib yanır ümidlər  
soyuq divarda üzüyən  
tənha kölgənin özünü  
qucaqlamış qollarında...  
Qəddi əyilmiş tavanın  
öləziyən tək gözü də  
işıq ömrünü bağışlayır  
daxmanın tənhaliq ruhuna,  
bir ömür də belə bitir  
ölümlərin sağlığına...  
Hanı səhərin dan üzü,  
harda yubanır günəş  
niyə soyunmur şəhər  
qaranlıq libasını?  
Yanmış ümidlərin qoxusu  
qarışır son vida ətrinə,  
bir udumluq nəfəs kimi  
dolur otaqdakı havasızlığın  
ciyərlərinə...  
Kim duyacaq özünə siğınmış  
dalğın ömrün yaşıdıqlarını,  
kim biləcək səssizcə uçan  
körpə ruhun özüylə  
apardıqlarını?  
O daxmada o qız ilə  
can verəcək Tanrı bilən  
doğrular...

\*\*\*

Ovcumda üzüyən boşluq kimi  
ağriyır ürəyimin sən küncü...  
Künc dediyim yumruq boyda  
yaralının eni-uzunu...  
adlı-adsız cəhətlərin ünvani...  
Ağriyır sənsizliyim,-  
körpəsi ölü doğulmuş ananın  
döşünü göynədən süd kimi.  
Ağriyır içim-çölüm,-  
səhrada susuzluğa əsir düşən  
qəribin çatlamış dodağı kimi.  
Ağriyır addımlarım,-  
əsadan asılmış bədənin  
sızıldayan ayaqları kimi.  
Ağriyır ümidlərim,-  
havani qucaqlamaqdan  
yorğun düşmüş qollar kimi  
Ağriyır sənsizliyim...  
darıxmaq bu qədər  
göynədərmi adamı?!

\*\*\*

...hardasa uzaqlarda bir ev  
itmiş adamlarını gözləyir,  
adamlar itmiş açarlarını  
axtarır...  
(açarlar bağlı qapıların  
azadlıq ümidi,  
itmiş adamların  
tapılmaq sevinci...)  
Həsrətin bətni dolub,  
açar cingiltisi eşidilir  
uzaqdan...

**Sevinc Qərib**